

**AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİ**

QƏRAR № ____

Bakı şəhəri

_____ 201_ -ci il

Müəlliflik hüququ, əlaqəli hüquqlar və digər oxşar əqli mülkiyyət hüquqları obyektlərinin elektron ticarətinin tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2010-cu il 30 sentyabr tarixli 1079-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2010-cu il 12 noyabr tarixli 1188 nömrəli Sərəncamının 1.3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf, Maliyyə, Ədliyyə və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Müəlliflik hüququ, əlaqəli hüquqlar və digər oxşar əqli mülkiyyət hüquqları obyektlərinin elektron ticarətinin tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri

Artur Rasi-zadə

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
201_-ci il ___ ___ tarixli
_____ nömrəli qərarı ilə
təsdiq edilmişdir

Müəlliflik hüququ, əlaqəli hüquqlar və digər oxşar əqli mülkiyyət hüquqları obyektlərinin elektron ticarətinin tənzimlənməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” və “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanunlarının müddəalarına uyğun olaraq hazırlanmışdır və müəlliflik hüququ, əlaqəli hüquqlar və digər oxşar əqli mülkiyyət hüquqları obyektlərinin elektron ticarəti ilə bağlı məsələləri tənzimləyir.

1.2. Qanunvericiliklə müəyyən edilmiş qorunma müddəti bitməmiş əsərlər, ifalar, fonogramlar, yayım təşkilatlarının verilişləri, məlumat topluları, həmçinin qorunma müddəti bitmiş dövlət varidatı elan olunmuş əsərlər və digər obyektlər, xaricdə kommersiya məqsədləri ilə istifadə olunan Azərbaycan folkloru nümunələri, Azərbaycana məxsus qorunan ənənəvi biliklər (bundan sonra-“əqli mülkiyyət”) elektron ticarətin predmeti olduğu halda bu Qaydaların müddəaları tətbiq edilir.

1.3. Qorunma müddəti bitdiyinə görə ictimai varidata daxil olan əsərlər və digər obyektlər, həmçinin Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərin elektron ticarəti zamanı əsərin və əlaqəli hüquqlar obyektinin müəllifinin (hüquq sahibinin) şəxsi hüquqları gözlənilməlidir.

2. Əsas anlayışlar

Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları bildirir:

Elektron informasiya ehtiyatı (sayt) - rəqəmli şəbəkənin serverində bir ünvanda yerləşdirilmiş, şəbəkədə baxılması mümkün olan və aralarında müvafiq istinadlarla bağlı fayllar məcmusu (Elektron informasiya ehtiyatı (sayt) səhifələrdən ibarət olur);

Satıcı - tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malları və ya bilavasitə əqli mülkiyyət obyektlərinin nüsxələrini satan (xidmətlər göstərən, işlər görən) elektron ticarətin iştirakçısı (satıcı elektron ticarətdə tərkibində əqli mülkiyyət obyektini olan mallar haqqında məlumatı, yaxud əqli mülkiyyət obyektlərinin nüsxələrini elektron informasiya ehtiyatında (saytda) yerləşdirə bilər);

Alıcı - tərkibində əqli mülkiyyət hüququnun obyektini olan malları (əqli mülkiyyət obyektlərinin nüsxələrini) alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısı:

Vasitəçi - rəqəmli şəbəkədə müəlliflik hüququ, əlaqəli hüquqlar və digər oxşar əqli mülkiyyət obyektlərinin alqı-satqısına vasitəçilik edən və xidmətlər göstərən şəxs;

Daxil olma (server) provayderi - rəqəmli şəbəkədə texniki xidmət göstərən şəxs;

Məzmun (kontent) provayderi - elektron informasiya ehtiyatını (saytı) informasiya materialları ilə təchiz edən (adətən elektron informasiya ehtiyatının (saytın) sahibi olan, əqli mülkiyyət obyektlərindən istifadə edən) şəxs;

Hüquq sahibi - müəllif və digər hüquq sahibləri, fiziki və hüquqi şəxslər, onların vərəsələri, eləcə də qanun və ya vəkalətnamə üzrə fəaliyyət göstərən hüquq sahiblərinin qanuni maraqlarını təmsil edən nümayəndələr.

3. Elektron ticarətin predmeti olan əqli mülkiyyət obyektləri və tələblər

3.1. Əqli mülkiyyət obyektlərinin elektron ticarət qaydasında satışı hüquq sahibləri və ya ilkin halda hüquq sahibi olmayan satıcılar (təchizatçılar) tərəfindən həyata keçirilir.

3.2. Vasitəçi olan satıcılar tərəfindən satışa çıxarılan qanuni buraxılmış və müvafiq qaydada ənənəvi yolla yayılmış əqli mülkiyyət obyektlərinin nüsxələrinin dolayısı yolla elektron ticarəti “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun qaydada həyata keçirilir.

3.3. Bu Qaydaların 3.2-ci bəndinin tələbləri nəzərə alınmadan həyata keçirilən əqli mülkiyyət obyektlərinin elektron ticarəti qeyri-qanuni sayılır və hüquq pozuntusuna yol verən satıcılar qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

3.4. Bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulan əqli mülkiyyət obyektlərindən elektron ticarət qaydasında istifadəsinə görə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmayan müəllif qonorarı ödənilməlidir. Belə tariflər müəyyən edilmədikdə qonorarın məbləği tərəflər arasında razılaşma əsasında müəyyən edilir.

3.5. Satıcının alıcılara təqdim etdiyi məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır.

3.6. Satıcı tərəfindən elektron kommərsiya bildirişindən istifadə və onun alıcıya göndərilməsi “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada həyata keçirilir.

Satıcıya birbaşa müraciət etməyə imkan verən məlumatlar, o cümlədən, internet və elektron poçt ünvanları, mallar (xidmətlər, işlər) və ya onların satıcısı (satıcıları) barədə vəsait tələb etməyən və sərbəst əldə edilə bilən məlumatlar kommərsiya bildirişinə aid edilmir.

4. İnformasiyanın ötürülməsində vasitəçinin vəzifələri və məsuliyyəti

4.1. İnformasiyanın yerləşdirilməsini texniki cəhətdən təmin edən, lakin mümkün hüquq pozuntularına səbəb ola bilən öz-özlüyündə texniki imkanların təqdim olunması istifadə sayılmadığına görə vasitəçinin məsuliyyətə cəlb olunması üçün əsas deyildir.

Vasitəçi aşağıdakı hallarda bu Qaydaların 4.2-4.4-cü bəndlərində göstərilən şərtlər nəzərə alınmaqla məsuliyyət daşımır:

a) Vasitəçi alıcının (sifarişçinin) və ya satıcının (təchizatçının) (bundan sonra **“istifadəçi”**) təqdim etdiyi informasiyanın adi ötürülməsini həyata keçirdikdə və ya informasiyanın ötürülmə prosesi üçün zəruri olan müddətdən artıq olmayan vaxt ərzində onun həyata keçirilməsini təmin edən avtomatik, tranzit və qısamüddətli saxlanma ilə şəbəkəyə daxil olmaq imkanı təqdim etdikdə (**were condiut**);

b) Vasitəçi istifadəçinin sorğusu ilə şəbəkədə informasiyanın ötürülməsini yalnız digər istifadəçinin sorğusu əsasında gələcəkdə informasiyanın ötürülməsinin yaxşılaşdırılması məqsədilə həyata keçirdikdə (**caching**);

v) Vasitəçi istifadəçinin təqdim etdiyi informasiyanın saxlanılmasını həyata keçirdikdə (**hosting**).

4.2. 4.1-ci bəndin a) yarımbəndində göstərilən halda vasitəçi ötürülən informasiyaya görə məsuliyyət daşımır, bu şərtlə ki, o, ötürülmənin təşəbbüskarı olmamışdır, istifadəçini özü seçmir, həmçinin ötürülən informasiyanın bütövlüyünə təsir göstərmir (informasiyanın hər hansı komponentlərini seçmir və onun məzmununu dəyişmir).

4.3. 4.1-ci bəndin b) yarımbəndində göstərilən halda vasitəçi informasiyanın avtomatik, tranzit və qısamüddətli saxlanmasına görə məsuliyyət daşımır, bu şərtlə ki, o, informasiyanın məzmununu dəyişmədən ona daxil olma şərtlərinə və onun yenilənməsinə münasibətdə qaydalara əməl edir, həmçinin əgər informasiyanın ötürülməsinin ilkin mərhələsində onun şəbəkədən götürülməsi və ya ona daxil olmanın dayandırılması üçün müvafiq səlahiyyətli orqanın və ya məhkəmənin qərarı barədə məlumat olduqda dərhal saxlanılan informasiyanı götürür və ya ona daxil olmanı bağlayır.

4.4. 4.1-ci bəndin v) yarımbəndində göstərilən halda vasitəçi istifadəçinin sorğusu əsasında saxlanan informasiyaya görə məsuliyyət daşımır, bu şərtlə ki, istifadəçi vasitəçiyə tabe deyildir və onun nəzarəti altında fəaliyyət göstərmir, həmçinin vasitəçi fəaliyyətin və ya informasiyanın qeyri-qanuni xarakteri və onların aşkar olduğu şəraitlər haqqında məlumatlara malik olmamışdır. O, bu barədə məlumat alan kimi dərhal saxlanılan informasiyanı götürür və ya onun əldə olunmasına girişi bağlayır.

4.5. Vasitəçi onun tərəfindən ötürülən və ya saxlanılan informasiyanın əqli mülkiyyət hüquqlarına münasibətdə qanunsuz olub-olmamasına nəzarət etmək öhdəliyindən azaddır.

4.6. Vasitəçi hüquq sahibləri, onların nümayəndələri və müvafiq dövlət orqanları tərəfindən məsələ ilə əlaqədar bildiriş aldıqdan sonra əqli mülkiyyət hüquqlarını pozan informasiyanı dərhal silməlidir.

4.7. Vasitəçi istifadəçinin fəaliyyətinin və ya onun tərəfindən ötürülən informasiyanın məzmununun güman edilən qanunsuz xarakteri barədə müvafiq orqanlara dərhal məlumat verməlidir.

4.8. Vasitəçi müvafiq dövlət orqanlarının sorğusu ilə istifadəçini müəyyənləşdirməyə imkan verən informasiyanı onlara təqdim etməlidir.

4.9. İnformasiyanın ötürülməsində vasitəçinin məsuliyyəti ilə bağlı digər məsələlər “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq tənzimlənəcəkdir.

4.10. Əqli mülkiyyət hüquqlarının pozulmasına səbəb olan elektron ticarətin həyata keçirilməsi qadağandır. Müəlliflik hüququ, əlaqəli hüquqlar və digər oxşar əqli mülkiyyət hüquqları pozulduqda xarici dövlətin ərazisindən xidmətlərin göstərilməsi məhdudlaşdırıla bilər.

5. Yekun müddəalar

Əqli mülkiyyət obyektlərinin elektron ticarəti ilə əlaqədar bu Qaydalarda nəzərdə tutulmayan məsələlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Elektron ticarət haqqında” və Azərbaycan Respublikasının digər müvafiq qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq tənzimlənir.

Hüquqpozmalara dair məhkəməyə müraciət edildikdə bununla bağlı prosedurlar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları əsas götürülməklə həyata keçirilir.
